



**DÖVLƏT
VERGİ
XİDMƏTİ**

öz seçimlərindən asılı olaraq minimum aylıq əməkhaqqı məbləğinin 4 misli miqdarından və ya muzzdlu işdən əldə edilən gəlirlərdən “Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzzdlu işdən aylıq gəlirləri üzrə” və “Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzzdlu işdən aylıq gəlirləri üzrə” müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqqı tutularaq ödənilir.

Texnologiyalar parklarının rezidentlərinə mühüm güzəştlər verilmişdir

Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən 01.01.2023-cü il tarixdən etibarən

Texnologiyalar parkının rezidenti – Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş qaydada texnologiyalar parkının qeydiyyat şəhadətnaməsini almış və texnologiyalar parkında və ya texnologiyalar parkından kənar fəaliyyət göstərən hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs hesab edilir.

❖ Texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar fəaliyyət göstərən sistem integrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzzdlu işdən əldə edilən aylıq gəlirlərindən gəlir vergisi aşağıdakı qaydada tutulur:

Onu da nəzərə alın ki...

- Sığortaedəndə işləyən sığortaolunan hər il yanvar ayının 15-dək öz seçimi barədə yazılı məlumatı sığortaedənə təqdim etməlidir və bu halda həmin seçim təqvim ilinin sonunadək dəyişdirilmir. Növbəti təqvim ili üçün sığortaolunan qeyd olunan müddətdə seçimi barədə yazılı məlumatı təqdim etmədikdə, sığortaedən əvvəlki ildə həmin sığortaolunanın seçimini tətbiq edir. Təqvim ili ərzində qeyd edilən kateqoriyadan olan yeni işəgötürülən şəxsə münasibətdə isə müqavilə bağlamaq üçün ərizədə qeyd etdiyi seçimi tətbiq edilir.

Sənaye, yaxud texnologiyalar parklarının rezidentləri ilə bağlı ətraflı məlumatla “Texnologiyalar parklarının rezidentləri” adlı bukletdən tanış ola bilərsiniz.

BAKİ — 2023



AZ1029, Azərbaycan, Bakı, Heydər Əliyev prospekti, 155
Tel.: (+994 12) 403 89 70; Faks: (+994 12) 403 89 71
E-poçt: office@taxes.gov.az

www.taxes.gov.az



◆ 01.01.2023-cü il tarixdən 3 il müddətində aylıq gəlir 8.000 manatadək olduqda 0 faiz, 8.000 manatdan çox olan məbləğin 5 faizi;

◆ 01.01.2026-cı il tarixdən 7 il müddətində aylıq gəlirin 5 faizi.

❖ Sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin sənaye və texnologiyalar parkındakı fəaliyyətdən əldə etdikləri gəlir (əməkhaqqından tutulan gəlir vergisi istisna olmaqla) qanunvericiliyə uyğun olaraq sənaye və texnologiyalar parkında qeydiyyatda alındıqları hesabat ilindən başlayaraq **10 il müddətinə gəlir vergisindən azaddır.**

❖ Texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar sistem integrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər tərəfindən ödənilən dividenddən texnologiyalar parkının qeydiyyat şəhadətnaməsinin alındığı hesabat ilindən başlayaraq **10 il müddətinə ödəmə mənbəyində vergi tutulmur.**



❖ Sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər qanunvericiliyə uyğun olaraq, sənaye və texnologiyalar parkında qeydiyyatda alındıqları hesabat ilindən başlayaraq, **10 il müddətinə** sənaye və texnologiyalar parkındakı əmlaklarına görə **əmlak vergisini ödəməkdən azaddırlar.**

❖ Sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər qanunvericiliyə uyğun olaraq, sənaye və texnologiyalar parkında qeydiyyatda alındıqları hesabat ilindən başlayaraq, sənaye və texnologiyalar parkında istifadə etdikləri torpaqlara görə **10 il müddətinə torpaq vergisini ödəməkdən azaddırlar.**

“Sosial sığorta haqqında” Qanuna edilmiş dəyişikliyə əsasən, 2023-cü il yanvarın 1-dən (10 il müddətində):

❖ Texnologiyalar parkının rezidenti (o cümlədən sistem integrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər), onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı, habelə bu şəxslər tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən fiziki şəxslər (əcnebilər və vətəndaşlığı olmayan şəxslər istisna olmaqla) üzrə

